

Uzun müddət istismarda olan layların neftveriminin artırılması

A.M. Qasımlı, t.e.d.¹A.C. Bağırov²E.N. Əliyev, t.e.n.¹¹"Neftin, qazın geoteknoloji problemləri və Kimya" ETI,²"Siyazəneft" NQÇ

e-mail: qasimli36@mail.ru

Повышение нефтеотдачи пластов, находящихся длительное время в разработке

А.М. Гасымлы, д.т.н., А.Дж. Багиров, Э.Н. Алиев, к.т.н.¹

"НИИ Геотехнологические проблемы нефти, газа и Химии",

ЧГДУ "Сиазеннефт"

Ключевые слова: повышение нефтеотдачи, пласт, водовоздушная смесь, пористая среда, остаточные запасы нефти.

Приведены результаты экспериментальных исследований, посвященных вытеснению нефти из пористой среды водовоздушной смесью. При прочих равных условиях, нефть вытеснялась, в отдельности, воду, пластовой водой и смесью пластовой воды с воздухом.

Результаты эксперимента показали следующие коэффициенты вытеснения при применении воздуха и пластовой воды составляли, соответственно, 0,47 и 0,50, а при водовоздушной смеси 0,62.

Таким образом, можно заключить, что применение водовоздушной смеси вместо воды даст возможность извлечению из пласта остаточных запасов нефти.

Oil recovery increase in formations being continuously in the development

A.M. Gasymly, Dr. in Tech. Sc.¹, A.J. Bagirov²,E.N. Aliev, Cand. in Tech. Sc.¹¹"Geotechnological problems of Oil, Gas and Chemistry" SRI,²"Siyazəneft" OGPD

Keywords: oil recovery increase, formation, air-and-water mixture, porous medium, residual oil reserves.

The paper presents the results of experimental investigations dedicated to the oil displacement from porous medium via air-and-water mixture. In the other equal conditions, the oil was displaced separately with air, produced water and the mixture of produced oil and air as well.

The experimental results justified the following: the displacement coefficients with the air and produced water comprised 0.47 and 0.50 correspondingly, while with air-and-water mixture application it was equal to 0.62.

Therefore, it may be concluded that the application of air-and-water mixture instead of the water enables to recover residual oil reserves from the formation.

Açar sözər: neftveriminin artırılması, lay, su-hava qarışı, məsaməli mühit, qalıq neft ehtiyatı.

Azərbaycanın neft sənayesi qarşısında duran aktual məssalələrdən biri quruda yerləşən və uzun müddət istismarda olan yataqlarda cəmlənmis qalıq neft ehtiyatının mömənşinləşdiriləcək.

Məlumdur ki, həzirda neft sənayesinin inkişaf mərhələsi yataqların işlənilməsi şəraitinin müraciətləşməsi ilə xarakterizə olunur. Səbəb issa neftin struktur və kollektorların xüsusiyyətinin dayışımı ilə əlaqədar yataqlardakı ehtiyatçı çətinliklər bilən ehtiyatçıdır. Nöticədə çıxarılan neftin həcmi azalma, sulaşmanın kəskin artması və çoxlu sayıda yüksək məhsuldar yataqların son işlənilmə dövründə keçməsi baş verir.

Suvurma üsulu ilə neft yataqlarının texniki-iqtisadi göstəricilərinin müyyəyən qədər yaxşılaşmasına baxmayaraq, mürəkkəb geoloji quruluşa və yüksək özlüklüli nefti malik laylara bu əsasla təsirdən göznlənilən nəticə aldə olunmur.

Məlumdur ki, yataqların neftveriminin artırılmasına məqsədilə tətbiq edilən təsir üsullarından biri də laylara qaz və ya havanın vurulmasıdır.

1911-ci ildə Amerika Birleşmiş Ştatlarında 15 il müddətində laylara qaz vurulması üsulunun effektiv tətbiqindən sonra 1928-ci ildə Qroznineft-də həmin üsulun tətbiqinə başlanılmışdır [1].

1928-ci ildə Abşeron yarımadasında yerləşən neft yataqlarında sixiləmə hava vurulması üsulu tətbiq edilməye başlanılmışdır [2]. Qala neft yatağında vurulan havanın hasilat quyularından pilpila şəklinde çıxmazı baş verdiyindən və onun tənzimlənməsi mümkün olmadıqdan, proses (4-5 il-dən sonra) dayandırılmışdır.

1930-cu ildə Suraxani yatağında da sixiləmə hava vurulması prosesi həyata keçirilmiş, müəy-

yen müddədən sonra dayandırılmışdır.

Aparılmış tədqiqatların nəticələri göstərmüşdür ki, sixiləmə hava vurulmasından oldu edilən səmərə 4-5 idən artıq olmamışdır. Laydakı neftin tərkibində ağızlı komponentlərin miqdarı çox olduqda isə bu göstərici 1.5-2 il təşkil edir. Bu prosesin tətbiqində gözlənilən effektiv alınma-nasının asas sababı lay səxurlarının qeyri-bircincə olması və layda gedən müxtəlif fiziki-kimyəvi proseslərin baş vermesidir ki, bunun nəticəsində sixiləmə havanın layda qeyri-bərabər hərəkat etməsinə və onun tənzimlənməsinin mümkünənslül-yuna getirib çıxarı.

1950-ci ildə M.A.Qeyman tərəfindən layın neftveriminin su-qaz qarışığının vurulması ilə artırılması aid eksperimental tədqiqatlar aparılmışdır [3].

Azərbaycanda 1955-ci ildə aparılmış eksperimental tədqiqatlar göstərmişdir ki, sulaşmış laya su-qaz qarışığı ilə təsir etdikdə neftverinə əmsali artur [4].

Son zamanlarda bu sahada çox sayda həm eksperimental, həm də mədən tədqiqatları aparılmışdır. Neftin laydan su-qaz qarışığı ilə sixisdirilməsindən tədqiqatların təhlili göstərir ki, bu əsasla takıllılaşdırılmış neftin laydan sixisdirilməsindən təsir edən amilları zəiflədir, neftverimin yüksəldiləməsinə nail olmaq mümkündür [5-7].

1988-1989-cu illərdə Bibiheybət yatağında A.X. Mirzəcanzadənin rəhbərliyi ilə layın neftverimin artırmaları məqsədilə keçidən əvvəl faza hələndə su-qaz (hava) qarışığının vurulması prosesi aparılmışdır [8].


Qeyd etmək lazımdır ki, laylara su-qaz qarışığının vurulması üçün yataqda neftlə birləşdikdə qaz hasılatının da olmasına zoruridir. Bu isə Azərbaycanın kəhən yataqlarında kifayat qədər olmadıqdan və çətinliklə yaradır. Odur ki, laylara vurulan su-qaz qarışığından fərqli olaraq, qazın hava ilə əvvəl effektivləşməsinin mömkinlülünü yoxlamaj məqsədilə injektorların Balaxanı-Sabunçu-Ramana və Binoqadı yataqlarında tətbiqi aparılmış və müsbət nəticələr alınmışdır [9].

Göründüyü kimi, su-hava qarışığı ilə neftin sixisdirilməsi yalnız Abşeron neftli-qazlı rayonunda aparılmışdır. Siyazən monoklinalında layların xüsusiyyətini nəzərə alaraq (layların qalınlığı 500 m-dən çox olması və nisbətən saqılıy atması) bu şərait əsaslı şəhərəmələri tətbiq olunmuşdur.

Əvvəlcə su-hava qarışığının vurulmasının effektivliyini yoxlamaq məqsədilə 75° bucaq altından yatmış lay imitasiya edən xətti modeldə neftin

müxtəlif işçi agentləri vasitəsilə sixisdirilməsinə aid təcrübələr aparılmışdır. Bunun üçün "Siyazəneft" NQÇ-lının hasilat qiyusundan neft və su nümunələri götürülmüşdür. Lay modeli kvars qumu ilə doldurulub məsamaların hacmi hesablanıb, lay suyu ilə döndürüləndən sonra suya görə keçiricilik təyin edilmişdir (0.43 mkm^2). Modeldəki lay suyu neftlə sixisdirildikdən sonra məsamalı mühitin neftlədöymüləğünün 81, qalıq suyun hacminin isə 19 % olduğunu mütləyyən edilmişdir.

Birinci eksperimentdə neftin lay modelindən 25°C temperaturda $v = 5 \cdot 10^{-2} \text{ MPa}$ təzyiqi düşküsündə hava vasitəsilə sixisdirilməsi aparılmışdır.



Neftin hava (1), lay suyu (2) və lay suyu-hava qarışığı (3) ilə sixisdirilmesi

Eksperimentin nəticələri əsasında qurulmuş asılılıq əyrisinəndən (şəkil, əyri 1) görünür ki, modeldən neftin sixisdirilməsi 3.2 məsamalı hacmində hava vuruluna qədər davam etmiş və son neftsixisdirme sırası 0.47-ə yəqər yüksəlməsi. Həcmindən görünür ki, neftsixisdirme əmsalının artımı 2.5 məsamalı hacmində hava vuruluna kimi davam edir, sonradan vurulan hava isə neftin sixisdirilməsində ciddi doğayıxlık yaratır. Bu da survan havanın lay daxilində çıxışa doğru özünlə yol tapmasına sabab olur.

Birinci təcrübədəki parametrlər eyni saxlanılmışdır, ikinci dənədən neft lay suyu vasitəsilə sixisdirilmişdir. Nəticələr əsasında qurulmuş əyridən (bax: şəkil, əyri 2) görünür ki, neftin lay suyu ilə sixisdiriləndən nəticəsində son neftsixisdirme əmsali 0.50-ə qədər artmışdır. Bu isə modeldə 4.0 məsamalı hacmində lay suyunun vurulması zamanı alır. Sonradan vurulan 0.8 məsamalı hacmində lay suyu neftin sixisdirilməsində artım yaşına bilməmişdir. Lay suyunun nefti havaya nisbətən daha çox sixisdiriləndə lay səxurlarının yaxşı İsladılmasının nəticəsidir.

Üçüncü təcrübədə lay modelinin parametrləri qorunaraq, neftin lay suyu-hava qarışığı vasitəsilə

sixşidirilmasına baxılmışdır (bax: şəkil, əyri 3). Əyridən görünür ki, neftin lay suyu-hava qarışığı ilə sixşidirilmesi nöticəsində son neftsixşidirəməmsəl 0,62-yə yüksəlmüşdür. Bu, lay suyundan alınan nöticədən 12 % çoxdur. Əyriyə diqqət etdikdə bu dəfə de neftin sixşidirilmasının su-hava qarışığının 5 məsəmələr haçmının vurulmasına kimi davam etdiriyini, sonradan vurulan 1 məsəmələr haçmında isə qarışığın nefti daha sixşidə bilmədiyini görürük.

Neftin masamalı mühitdən su-hava qarışığı ilə sixşidirilmesi zamanı belə qiymətin alımması – suyun tərkibindəki hava qabarclarının onun özlülüyünü neftin özfüllüyünə yaxınlaşdırması və bunun müqabilində işçi agent tərəfindən layın əhatəsinin artması ilə neftin daha yaxşı hərəkət etdirilərkən sixşidirilmesi səbəbindəndir.

Goləcəkdə qalınlığı böyük olan ləylərdə sixşidirilme prosesinə imkan verən və lay suyunda

yaxşı həll olan reagent işləyərək, məhlul-hava qarışığının təbiqiqə tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Ehtimal olunur ki, məhlul-hava qarışığının laya vurulması zamanı məhlullu lay neftinin tomasında səthi gərilmənin azalması ilə kapılıyalar qıvvələrin tösürü de aşağı düşəcsəkdir. Diger tərəfdən, məhlul səxür səthindən həpmus ağır komponentləri yuyaraq, sixşidirilmasının, hava isə İslənməyə faza olmaqla layın kiçik keçiriciliyi masamalarına daxil olaraq, oradən neftin sixşidirilmesini tömin edəcəkdir.

Bələdiyiklə, layın təsirlərə əhatəsinin artması neft-berimrinin yüksəlməsinə gətirib çıxaracaqdır.

Ahnmış göstəricilərə əsasən belə nəticəyə gəlmək olar ki, ləylərə su əvəzinə su-hava qarışığının vurulması ilə çıxarılabilen qalıq neft ehtiyatının müyyən hissəsinin mənimsənilməsi mümkündür.

Ədbətiyyat siyahısı

1. Пономарев К.П. Один год применения процесса Мариетта на старых площадях Грозненефть // Нефтяное хозяйство, 1930, № 7, с. 47-61.
2. Saracov T.H., Əhmədov E.Ə., Ağca-zade E.H. Qala yatağında laylara sıxlımlı hava vurulmasının yekunları və onun galəcək perspektivi haqqında. "Respublika neft sənayesinin problemlərinin həlli yolları" // AzNQSDETL-nin Elmi əsərlər toplusu, Bakı, 1997, s. 11-18.
3. Гейтман М.А. Экспериментальное обоснование методов вторичной эксплуатации нефтяных месторождений // Тр. Института нефти Акад. наук СССР, 1950, т. 1, вып. 2, с. 129-153.
4. Бондарев Л.В. Вопросы рационального использования воды и газа как рабочих агентов по вытеснению нефти из пористой среды // Тр. АзНИПИнефть, 1955, вып. 2, с. 182-192.
5. Вафин Р.В., Зоринов М.С., Тазиев М.М. и др. Водогазовое воздействие – перспективный метод увеличения нефтеотдачи месторождений с карбонатными коллекторами // Нефтепромысловое дело, 2005, № 1, с. 38-42.
6. Аллахвердиева Р.Г., Борисов Ю.П., Гордиеев Ю.М. Вытеснение нефти повышенной вязкости водогазовой смесью // Нефтепромысловое дело, 1979, № 3, с. 18-19.
7. Мамiev R.Sh., Prokoshev N.A. Opty zakachki vodogazovoi smesi dla povyshenia nefteotdachi plastov // Neftneoe khozaiystvo, 1979, No 3, s. 32-34.
8. RD 39 - 1435496 - 010-90 MNiGP. Metodicheskoe rukovodstvo po tekhnologii zavodneniya neftyanых пластов vodogazovymi rastvorami v predperexodnom fazovom sostoyanii / A.X. Mirzadzhanzade, I.M. Akhmetov, T.Sh. Salavatov. Moskva, 1989.
9. Shirinzade A.A., Gasymly A.M., Kazimov F.K. Balakhan-Sabunchu-Ramana yatağının laylaryna su-hava garışığının vurulmasının semərəliliyi. KHEZERNEFTGAZYATAG, 2006, s. 51-52.

References

1. Ponomarev K.P. Odin god primenienia protsessa Marietta na starykh ploshchadyakh Groznyneft'. Neftneoe khozaiystvo, 1930, No 7, s. 47-61.
2. Sarajov T.H., Ahmadov E.Ə., Agha-zade E.H. Gala yataghında laylara sıxhlymsh hava vurulmasının yekunları və onun gelecek perspektivi haqqında. "Respublika neft sənayesinin problemlərinin həlli yolları" // AzNQSDETL-nin Elmi əsərlər toplusu, Bakı, 1997, s. 11-18.
3. Geitan M.A. Ekspperimental'noe obosnovanie metodov vtorichnoi eksploatatsii neftanykh mestorozhdenii // Trudy Instituta nefti Akademii Nauk SSSR, 1950, t. 1, vyp. 2, s. 129-153.
4. Bondaryov L.V. Voprosy ratsional'nogo ispol'zovaniya vody i gaza kak rabochikh agentov po vtyesneniyu nefti iz poristoi sredy // Trudy AzNIPIneft', 1955, vyp. 2, s. 182-192.
5. Vafin R.V., Zorinov M.S., Taziev M.M. i dr. Vodogazovoe vozdeystvie-perspektivnyi metod uvelicheniya nefteotdachi mestorozhdenii s karbonatnymi kollektormi // Neftepromeyslovye delo, 2005, No 1, s. 38-42.
6. Allakhverdieva R.G., Borisov Yu.P., Gordiev Yu.M. Vytessnenie nefti povyshennoi vyzkosti vodo-gazovoi smes'yu // Neftepromeyslovye delo, 1979, No 3, s. 18-19.
7. Mamiev R.Sh., Prokoshev N.A. Opty zakachki vodogazovoi smesi dla povyshenia nefteotdachi plastov // Neftneoe khozaiystvo, 1979, No 3, s. 32-34.
8. RD 39 - 1435496 - 010-90 MNiGP. Metodicheskoe rukovodstvo po tekhnologii zavodneniya neftyanых пластов vodogazovymi rastvorami v predperexodnom fazovom sostoyanii / A.X. Mirzadzhanzade, I.M. Akhmetov, T.Sh. Salavatov. Moskva, 1989.
9. Shirinzade A.A., Gasymly A.M., Kazimov F.K. Balakhan-Sabunchu-Ramana yatağının laylaryna su-hava garışığının vurulmasının semərəliliyi. KHEZERNEFTGAZYATAG, 2006, s. 51-52.